

Nəqliyyatda AIS - in test sualları

11. Avtomobil istehsalı mərhələsindən silinə qədər periodik olaraq texniki təsirlər necə kompleksə məruz qalır:

A) 3 B) 1 C) 4 D) 2 E) 5

13. İş rejiminə görə MBİSlər necə yerə bölünür

A) 2 B) 4 C) 6 D) 3 E) 8

14. İş rejiminə görə MBİSlər necə yerə bölünür

A) 6 B) 3 C) 4 D) 7 E) düz cavab yoxdur

15. Əməliyyat MBİS funksiyası hansıdır:

A) hesablama ESİ aparır. B) İnformasiya toplayır
C) İnformasiyanı qeyd edilir D) İnformasiyanı coxaldı
E) İnformasiyanı göndərir

17. İnformasiya MİSləri hansı funksiyanı yerinə yetirir

A) Verilənlərin təqdit edilməsi B) Verilənlərin məntiqi əlaqələri
C) Verilənlərin təşkilatı əlaqələri D) Verilənlərin eyni cinsliyi
E) Verilənlərin dolğunluğu

18. İcra etdiyi funksiyaya görə MBİS necə yerə bölünür

A) 2 B) 3 C) 4 D) 5 E) 6

19. Bunlardan hansı diriş informasiyadır

A) xarici və daxili aləmdən daxil olan B) ilkin informasiyanın tərkib hissəsidir
C) və törəmə informasiyasının tərkib hissəsi D) nəticə və törəmə informasiyasının tərkib hissəsi
E) aralıq informasiyasının tərkib hissəsi

20. Bunlardan hansı ilkin informasiyadır

A) giriş informasiyanın işlənən hissəsi B) giriş informasiyanın işlənməyən hissəsidir
C) nəticə informasiyanın tərkib hissəsi D) törəmə informasiyanın tərtib hissəsi
E) aralıq informasiyanın tərkib hissəsi

21. Bunlardan hansı əsas rekvizitdir

A) miqdar B) sıra nömrəsi C) keyfiyyət D) ad E) növlülük

22. Bunlardan hansı əlamət rekvizitidir

A) tabel nömrəsi B) miqdar
C) uzunluq ölçü vahidi D) ağırlıq ölçü vahidi
E) həcm ölçü vahidi

23. Rekvizit nədir

- A) informasiyanın ən kiçik hissəsi
- B) informasiyanın ən böyük hissəsi
- C) informasiyanın bölünən hissəsi
- D) informasiyanın bir hissəsi
- E) tam informasiya

24. MB - da ötürülən informasiyanın həcmi nədən asılıdır

- A) MBİS – dən
- B) Əməliyyat sistemindən
- C) AET sistemdən
- D) funksional sistemindən
- E) Göstəricilər sistemindən

25. Məlumat bazasının tətbiqi proqram bunlardan hansı müraciət edir

- A) MBİS - ə (məlumat bazasının i/esistemi)
- B) Sadəcə informasiya sisteminə
- C) Göstəricilər sisteminə
- D) Xəbərlər sisteminə
- E) Rekvizitlər sisteminə

26. Texniki layihə nəyin əsasında hazırlanır

- A) Texniki tapşırıq
- B) Təşkilatı tapşırıq
- C) İqtisadi tapşırıq
- D) Müqavilələr əsasında texniki nəzarət əsasında

27. Ümumi təyinatlı TPP - yə hansılar daxildir

- A) MBİS(CSUBD)
- B) Lokal sahə proqram
- C) qlobal şəbəkə qrafırası
- D) inzibatlaşdırma
- E) Universal təyinatlı proqramdır

28. Ümumi təyinatlı TPP - yə hansılar daxildir?

- A) elektron cədvəllər
- B) metod yönümlü
- C) problem yönümlü
- D) antivirus proqram təminatı
- E) servis proqramları

29. Bunlardan hansı ümumi təyinatlı TPPyə aiddir?

- A) qrafik redaktorlar
- B) baza proqram təminatı
- C) servis proqramlar
- D) şəbəkə əməliyyat sistemi
- E) texniki xidmət proqramlar

30. Bunlardan hansı informasiya daşıyıcılarıdır?

- A) disket
- B) monitor
- C) klaviatura
- D) mikroprosessor
- E) məntiqi qurqu

31. İnformasiya texnoloqiyasının inkişafında mühüm mərhələlərdən biri?

- A) AİY - nin təşkili
- B) müəssisədə struktur dəyişikliyi
- C) bölmələr arası əlaqələrin təşkili
- D) informasiya hesablama sisteminin təşkili
- E) şərikli informasiya hesablama sistemindən istifadə

32. Bunlardan hansı informasiya xarakterli məsələ deyildir

- A) Məntiqi əməliyyat
- B) Kodlaşdırma
- C) Kodlaşdırma
- D) Saxlama
- E) Düzəlişlər

33. Avtomatlaşdırılmış iş yeri bunlardan hansıdır:

- A) iş yerində yerləşən və predmet əlavələri ilə təchiz olunmuş kompyuterdir; B) tətbiqi proqram paketidir;
C) elektron ofisdir; D) integrasiya olunmuş əlavədir;

34. İnformasiya texnologiyası (İT) ilə informasiya sistemi (İS) anlayışları arasında nə kimi münasibət vardır?

- A) İT İS çərçivəsində realizə olunur; B) İT İSdən asılı deyil;
C) İT mühitində baş verən dəyişikliyə paralel olaraq İS dəyişir
D) İT İSdən ayrıca olaraq realizə oluna bilməz.

35. İnformasiyanın toplanması, emalı və verilməsi texnologiyası bunlardan hansıdır?

- A) informasiya texnologiyasıdır; B) kompyuter texnologiyasıdır;
C) predmet oblasının texnologiyasıdır; D) funksional texnologiyadır;
E) təminedicisi texnologiyadır;

36. İnformasiyanın ötürülmə forması bunlardan hansıdır?

- A) məlumat; B) məktub; C) hesabat; D) çıxış

37. İnformasiyanın emalı və idarəedicisi qərarın qəbulu üçün nəzərdə tutulmuş informasiya, iqtisadi rəy yazı metod və model, texniki, proqram, digər texniki vasitə və mütəxəssislər yığımı adlanır:

- A) avtomatlaşdırılmış informasiya sistemləri; B) idarəetmənin informasiya texnologiyası;
C) informasiya emalının texnoloji prosesi;

38. İT- nin inkişaf mərhələlərinin IV dövründə əsas instrumental alət bunlardan hansıdır?

- A) böyük EHM - lər və onların bazasında yaradılmış AİS - lər; B) yazı makinası,
C) böyük EHM - lər, kseriks; D) pero, mürəkkəb, kitab ;
E) fərdi kompyuterlər.

39. İdarəetmənin avtomatlaşdırılmış informasiya sistemlərinin texniki təminatına avtomatlaşdırma üçün bunlardan hansı avtomatlaşdırma vasitəsi daxil deyil?

- A) informasiyanın CDROM a yazılması; B) informasiyanın emalı;
C) informasiyanın ötürülməsi; D) verilənlərin toplanması, registrasiyası;
E) informasiyanın əks olunması və verilməsi.

40. Bunlardan hansı avtomatlaşdırılmış informasiya texnologiyalarının təsnifat əlaməti hesab olunur?

- A) realizə olunan texnoloji əməliyyatın sinfinə görə; B) idarəetmə obyektinin fəaliyyət dairəsinə görə;
C) dövlət idarəçiliyi sistemi səviyyəsinə görə D) idarəetmə prosesinin növünə görə;
E) emal olunan informasiyanın tipinə görə.

41. Avtomatlaşdırılmış informasiya sistemlərinin funksiyalarını realizə olunması bunsuz mümkündür deyil:

A) avtomatlaşdırılmış informasiya texnologiyası; B) elektron poçt;
C) statistik ekspert sistemləri D) korporativ hesablama şəbəkəsi;
E) çoxprosessorlu maşın kompleksi.

42. Program təminatının komponenti:

A) tətbiqi program təminatı; B) alt program təminatı;
C) şəbəkə program təminatı; D) köməkçi program təminatı;
E) ixtisaslaşdırılmış program təminatı;

43. Bunlardan hansı avtomatlaşdırılmış informasiya sistemlərinin təminatı hesab olunmur?

A) xarici; B) informasiya; C) texniki; D) hüquqi; E) riyazi.

44. Hansı alt - sistem təminədicidir?

A) texniki təminat; B) istehsalın texniki təminatı;
C) maddə texniki təminatın idarə olunması D) texniki iqtisadi planlaşdırma
E) personalların idarə olunması

45. İnformasiya sistemində ayrıca sənədlər və sənədlərin ayrıca massivi, sənədlər və sənədlər massivi nəçə adlanır?

A) informasiya resursu; B) program resursu;
C) informasiya texnologiyası; D) program təminatı;
E) hər hansı obyekt haqqında verilən

46. İnformasiyanın saxlanması və axtarışı bunlardan hansının fundamental funksiyasıdır?

A) avtomatlaşdırılmış informasiya sistemlərinin; B) lokal verilənlər bazasının
C) korporativ informasiya sistemlərinin; D) sorğu sistemlərinin
E) strateji informasiya sistemlərinin.

47. Bunlardan hansı AİT- in istifadəçi interfeysinə görə təsnifatına aiddir: 1) paket İT; 2) dialoq İT; 3) şəbəkə İT; 4) idarəetmə İT; 5) strateji İT.

Düzgün variantı göstərin.

A) 1,2,3; B) 1,3,4; C) 1,3,5; D) 3,4,5; E) 2,4,5.

48. Verilənlərin tipi, domen, atribut, açar. Bütün bunlar verilənlərin hansı modelinə aiddir?

A) Relasiyon modelə B) Obyekt yönümlü modelə
C) problem yönümlü modelə D) xətti modelə
E) ierarxik modelə

49. AİS nədir?

A) İnformasiya resursu + informasiya texnologiyası; B) Texniki vasitə;
C) Riyazi metodlar + texniki vasitələr D) Riyazi metod və vasitələr + program təminatı
E) Metodlar və alqoritmik dillər.

50. İS - nin həyat dövrlərinə aiddir:

A) Konstrukturlaşma; B) Program təminatının modifikasiyası
C) Problemin aradan qaldırılması D) İdarəetmə obyektinin analizi.
E) İstismara buraxılması;

51. İS- in sturukturı:

- A) Təminədiçi altsistəmlər yığıdır; B) Məsələnin həlli üçün metod, vasitə və alqoritm yığıdır
C) Sənədlər massividir; D) Məsələnin həlli üçün proqram vasitələri yığıdır
E) Alt sistemlərin yığıdır

52. Bunlardan hansı qtisadi İS- nin təminədiçi altsisteminə aiddir: 1) Riyazi və proqram təminatı; 2) Maliyyə resursları; 3) Hüquqi təminat; 4) əsas fondlar; 5) Texniki vasitələr.

- A) 1,3; B) 1,2,3; C) 1,2,3,4; D) 2,3,4,5; E) 2,5.

53. AIS- nin proqram təminatına aiddir:

- A) Proqram məhsulları B) Verilənləri ötürən qurğu
C) Kompüterlər; D) İnformasiya axını
E) Sənədlər massivi.

54. İnformasiyanın sturuktur xarakteristikası müəyyən olunur

- A) Sintaksis aspektlə B) Semantik aspektlə
C) Praqmatik aspektlə; D) Məzmunlu aspektlə
E) Verilənlərin tamlığı ilə.

55. Bunlardan hansı İS- ri informasiya hazırlayır ki, bunun əsasında qaraq qəbul olunur: 1) Məsləhətverici İS; 2) İdarədiçi İS; 3) İnformasiyahəllədiçi sistemlər; 4) Texnoloji proseslərin idarəsinin İSləri; 5) Korporativ İSləri.

- A) 1,2,3; B) 1,4,5; C) 2,4,5; D) 3,4,5; E) Göstərilənlərin hamısı

56. İnformasiya texnologiyası:

- A) prosesdir; B) proqramdır; C) metodiki təminatdır; D) alqoritmik dildir;
E) proqramlaşdırma dilidir.

57. Bunlardan hansı avtomatlaşdırılmış idarəetmə sistemlərinin işlənməsi dövrü hesab olunmur?

- A) məsələnin qoyuluşunun işlənməsi; B) layihədən əvəl müayinə;
C) layihələndirmə; D) sistemin işə salınması (tətbiq);
E) sənayesəviyyəsində istismar.

58. Bunlardan hansı problem yönümlü tətbiqi proqram paketidir?

- A) mühasibat proqramları. B) mətn redaktorları;
C) qrafik redaktorlar D) nəşriyyat sistemləri;
E) elektron cədvəllər;

59. Avtomatlaşdırılmış informasiya sistemlərində baş zvenya və idarədiçi subyektdir?

- A) insan, mütəxəssis B) hesablama texnikası vasitəsi;
C) proqram vasitəsi; D) informasiya təminatı.

60. Bunlardan hansı avtomatlaşdırılmış informasiya sistemlərinin təminatıdır: 1) xüsusi

təminat ;2) informasiya təminatı;3) proqram təminatı;

4) köməkçi təminat ; 5) texniki təminat.

A) 2,3,5; B) 1,2,3; C) 2,3,4; D) 1,4,5; E) 3,4,5.

61. AIS - lərin informasiya təminatı bunlardan hansıdır

A) sistemin işi üçün verilənlər, onların idarə olunması üçün metod və vasitələr yığımıdır;

B) kommunikasiya şəbəkəsilə göndərilən verilənlərdir

C) istifadəçiyə tələb olunan informasiyanı verən sistemdir;

D) müəssisəyə iş üçün düşən informasiyadır

62. Bunlardan hansı AIS - lərin təsnifat əlaməti deyil:

A) personalların sayı; B) funksional əlamət;

C) tətbiq sahəsi; D) istifadə xarakteri;

E) avtomatlaşdırma dərəcəsi.

63. Hal hazırda ən geniş yayılmış verilənlər bazasının idarə olunması sistemi:

A) Relasiyon; B) İerarxik; C) Şəbəkə; D) Obyektyönümlü.

64. İstənilən informasiya sisteminin ayrılmaz tərkib hissəsi ibarətdir:

A) Verilənlər bazası; B) Delphi mühitində yaradılmış proqram

C) İnformasiyanın İnternet vasitəsilə ötürülməsinin mümkünlüyü

D) Yüksək səviyyəli proqramlaşdırma dilinin köməyiylə yaradılmış proqram

65. İnformasiya sisteminin əsasında durur:

A) verilənlərin saxlanması və onlara çıxış mühiti; B) kompyuterin hesablama gücü;

C) verilənlərin ötürülməsi üçün kompyuter şəbəkəsi D) informasiyanın emalı metodları.

66. Bunlardan hansı İS - nin riyazi təminatına aiddir: 1) Məsələnin həll alqoritmi; 2)

İnformasiya massivi; 3) Müəssisənin hesablama mərkəzi; 4)

Məsələnin həll metodu və modeli;

A) 1,4; B) 2,3; C) 1,2,3; D) 2,3,4; E) 1,3,4.

67. İnformasiya nə deməkdir.

A) Ətraf mühitin obyektləri barədə məlumatlardır B) Kompyuter texnologiyasıdır

C) İnsanın istifadə etdiyi bilikdir; D) Müşahidə olunan fakt barədə bilikdir

E) Sürüşkən vergüllə verilmiş həqiqi ədədir.

68. İnformasiya resursuna aiddir:

A) Kitablar B) Hər hansı obyekt haqqında məlumat

C) İnformasiya texnologiyası; D) Proqram təminatı

E) İnformasiya sistemi

69. Avtomatlaşdırılmış informasiya sistemləri hansı əlamətə görə daha çox sinfə bölünür?

A) idarəetmə prosesinin növünə görə; B) arxitekturasına görə;

C) verilənlərin emalə xarakterinə görə D) tətbiq sferasına görə;

E) informasiya proseslərinin avtomatlaşdırma dərəcəsinə görə

70. Sosial-iqtisadi prosesləri əks etdirən və bu prosesləri və istehsal və qeyri istehsal sahəsində çalışan kollektivi idarə edən məlumatlar yığımı adlanır:

- A) idarəedici informasiya; B) iqtisadi informasiya;
C) sosialistehsal informasiya; D) törəmə informasiya;
E) aralıq informasiya.

71. İdarəetmə prosesinin növünə görə İS - lər bölünür

- A) texnoloji proseslərin idarəsinin İSləri,təşkilatitexnoloji proseslərin idarəsinin İSləri,təşkilati idarəetmənin İSləri;
B) federal, regional və bələdiyyə İS;
C) sənaye və kənd təsərrüfatının AİSləri,nəqliyyat,rabitə,bank İSlərinə;

72. Avtomatlaşdırılmış informasiya sistemləri dövlət idarəçiliyi səviyyəsində təsnifat əlamətinə uyğun olaraq bölünür:

- A) federal, regional və bələdiyyə İS;
B) sənaye və kənd təsərrüfatının AİSləri,nəqliyyat,rabitə,bank İSlərinə;
C) texnoloji proseslərin idarəsinin İSləri,təşkilatitexnoloji proseslərin idarəsinin İSləri,təşkilati idarəetmənin İSləri;

73. Nəqliyyat müəssisənin həll olunan məsələnin mürəkkəblilik dərəcəsinə və bu məsələlərin realizəsində qəbul edilən qərarın dinamikasına görə seçilən üç növ informasiya sistemi bunlardan hansıdır: 1)funksional;2) strateji; 3)konfidensial; 4) operativ;5) signal.

- A) 1,2,4; B) 3,4,5; C) 1,3,5; D) 2,3,5; E) 1,4,5.

74. Nəqliyyat müəssisələrinin hansı avtomatlaşdırılmış idarəetmə sistemləri ümumi maraq daxilində digər korporasiyalarla əməkdaşlığı təmin edir?

- A) ERP IIsistemi B) MRPsistemi; C) MRP II –sistemi; D) ERPsistemi;

75. İnformasiya təminatının keyfiyyətinin texniki göstəriciləri aiddir:

- A) obyektiv göstəricilərə B) subyektiv göstəricilərə;
C) həm obyektiv,həm də subyektiv göstəricilərə aid ola bilər D) məntiqi göstəricilərə
E) iqtisadi göstəricilərə

76. Vahid qaydaya görə tərtib olunmuş sənədlər yığımı adlanır

- A) sənədləşdirmə; B) Sənəd dövriyyəsi
C) informasiya resursu D) informasiya E) verilənlər.

77. İnsanın həyat fəaliyyətinin bütün sahəsində və yaradıcılığında gərgin informasiya istehsalı prosesi adlanır:

- A) informasiyalaşdırma B) informasiyalaşdırılmış cəmiyyət
C) kompyuterləşdirmə D) avtomatlaşdırma E) qloballaşdırma

78. AİS nədir?

- A) Avtomatlaşdırılmış informasiya sistemi B) Avtomatik informasiya sistemi
C) Avtomatlaşdırılmış informasiya şəbəkəsi D) Avtomatlaşdırılmış internet şəbəkəsi

E) Avtomatik idarəetmə saytır

79. İnformasiyanın verilməsi və yayılması aiddir:

- A) **İnformasiya təminatına** B) Texniki təminata
C) Funksional təminata D) Hüquqi təminata E) Riyazi təminata

80. Əməliyyat sistemi

- A) **xüsusi təyinatlı proqramlar kompleksidir** B) aparat vasitələri kompleksidir
C) kompüterin resursları yığımıdır D) Instrumental proqramlar kompleksidir
E) Tətbiqi proqramlar kompleksidir.

81. AİS - ləri idarəetmə prosesinin növünə görə bölünür

- A) **altı yerə** B) iki yerə C) üç yerə D) dörd yerə E) beş yerə

82. İnformasiya sisteminin tək qrup korporativ şəklində siniflərə bölünməsi təsnifatı hansı təsnifatdır?

- A) **Masштаbına görə;** B) Tətbiq sferasına görə;
C) Təşkili üsuluna görə D) İnformasiy emalının xarakterinə görə;
E) Arxitekturasına görə.

83. Sistemin daxilində saxlanılan verilənlər yığımı adlanır

- A) **daxili informasiya** B) xarici informasiya C) giriş informasiya D) aralıq informasiya
E) ilkin informasiya

84. İnformasiya təminatının məqsədi müəyyən olunur

- A) **İnformasiya tələbatı ilə** B) hökumətin sərəncamı ilə;
C) informasiya təminatının subyektilə D) təşkilatın məsələsilə
E) təşkilatın rəhbərilə

85. İstehsal sistemlərinə aiddir:

- A) **texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemləri;**
B) informasiyasorğu və informasiya – axtarış sistemləri;
C) faktoqrafik sistemlər;
D) proqnozlaşdırma sistemləri.

86. Bunlardan hansı İS - nin həyat dövrü modeli hesab olunmur?

- A) **xətti** B) kaskad C) spiral D) şəbəkə E) aralıq nəzarətli

87. Nəqliyyat müəssisənin məqsədyönlü kollektiv fəaliyyətinin informasiya təminatını təmin edən AİS adlanır:

- A) **Korporativ AİS- mi.** B) Texnoloji proseslərin idarə olunmasının AİS ləri;
C) Maliyyə AİS -mi; D) Qlobal AİS - mi;
E) Lokal AİS - mi;

88. İnformasiya texnologiyası dedikdə informasiya ilə yerinə yetirilən əməliyyatlar başa düşülür:

A) həm avtomatlaşdırılmış,həm də ənənəvi kağız əməliyyatları B) yalnız kompyuter texnikasından istifadə ilə;
C) yalnız kağız əsasında D) yalnız avtomatlaşdırılmış əməliyyatlar
E) yalnız tətbiqi proqramların köməyiylə həyata keçirilən əməliyyatlar

89. İnformasiyanın toplanması,verilməsi, yığılması, emalı, saxlanması, təqdim olunması və istifadə olunmasının üsul və vasitələr sistemi adlanır:

A) informasiya texnologiyası; B) informasiya prosesi;
C) informasiya sistemi; D) informasiya yaradıcılığı E) həyat dövrü.

90. VBİS istifadə olunur:

A) Verilənin emalı üçün B) Biliyin emalı üçün;
C) Mətnin emalı üçün ; D) Mümkün alternativ həllin emalı üçün;
E) Qrafik təsvirlərin alınması üçün.

91. Bunlardan hansıları İS - nin həyat dövrünün əsas proseslərinə aiddir: 1) İstismar işləri;2) Projekt sənədləşmənin tərtibatı;3) Yaradılmış PTnın yoxlanılmasının metod və vasitələrinin işlənməsi;4) Personalın öyrədilməsi

A) 1,3,4; B) 1,2; C) 2,3,4; D) 1,2,4; E) 2,4.

92. Verilənlər bazasında nisbət ikiölçülü cədvəl şəklində təsvir olunur.Hər bir nisbət domen adların dekart koordinatı şəklində altçıxılıqdır.Bu verilənlərin hansı modelidir?

A) relasyon B) ierarxik C) xəti D) şəbəkə E) paylanmış

94. Simvol sahəsi özündə nəyi əks etdirir?

A) Hesablamalar yerinə yetirilmədən sol kənara görə düzləndirilmiş mətn; B) Sağ kənara görə düzləndirilmiş ədəd
C) «doğru» və ya «yalan» qiymətlər alan kəmiyyətləri yerləşdirir D) Real tarixi.

95. Məntiqi tip sahədə yerləşir:

A) «doğru» və ya «yalan» qiymətlər alan kəmiyyətlər B) Məntiqi mülahizələr;
C) Məntiqi mühakimənin nəticəsi D) Məntiqi işarələr

96. VB- da hər bir sahə aşağıdakı tiplərdən birinə aid edilə bilər:

A) Məntiqi,simvol,ədədi,vaxt tipivə izahat tipi B) Simvol,leksik,ədədi tip verilən;
C) Leksik, konkrüyent,məntiqi,fiziki; D) Leksik,simvol,konkrüyent,izahat və məntiqi tip.

97. VB- da sahələr necə fərqləndirilirlər?

A) Tipinə görə B) İnformasiyanın miqdarına görə;
C) Domenə görə; D) Alfavitə görə.

98. Verilənlərin modelinin əsas tipləri bunlardır:

A) Şəbəkə,ierarxik,relasiyon B) Məntiqi ,fiziki

C) İerarxik,emprik,fiziki D) Relasiyon,fiziki,məntiqiкий.

99. AİS(avtomatlaşdırılmış idarəetmə sistemi) — bu

- A) Texniki və proqram vasitələri kompleksidir ki,istehsalda, elmdə və ümumi həyatda obyektin idarəolunmasını təmin edir; B) Robotavtomatdır;
C) Zavod rəhbərinin iş stolunda kompyuter proqramıdır
D) Kompyuteri cəlb etməklə idarəedici qərarın qəbul edilmə sistemidir

100. Verilənlər bazasında verilənləri idarə etməyə ,həmin bazanı daxil etməyə, çoxistifadəçiliyi təmin etməyə imkan verən proqram və dil vasitələri yığımı necə adlanır?

- A) VBİS B) AİS C) AİT D) VB E) QQDS

101. Tətbiq sahəsinə görə informasiya sistemləri bölünür

- A) informasiyasorğu və informasiya –axtarış sistemlərinə; B) mühasibat,maliyyə,vergi,sənaye; C) regional,lokal,global;
D) xarici və daxili

102. Avtomatlaşdırılmış informasiya sistemlərinin fundamental funksiyası:

- A) informasiyanın saxlanması və axtarışı; B) informasiyanın yığılması və emalı
C) yeni proqramların yaradılması və təcrübədən keçirilməsi
D) bazada mövcud olan bütün növ verilənlərdən istifadə edilməsi.

103. İS- mi bu funksiyanı yerinə yetirmir:

- A) təşkilatı B) informasiyasorğu; C) nəzarət; D) hesablama;

104. İnformasiyanın maddi tərkibi hansılardır?

- A) daşıyıcılar,ötürücülər,rabitə kanalları qəbuledicilər B) daşıyıcılar, rabitə kanalları
C) ötürücülər, daşıyıcılar D) rabitə kanalı
E) qəbuledicilər

105. İnformasiya sistemi neçə yerə bölünür?

- A) 3 B) 1 3 C) 2 3 D) 2 E) 1

106.Təsnifatına görə informasiya neçə yerə bölünür?

- A) 3 B) 1 3 C) 2 3 D) 2 E) 1

107. İnformasiya nədir?

- A) sənəd B) məlumat xəbər C) təşkilat D) proses E) idarəetmə

108. İnformasiya necə olmalıdır?

- A) doğru və lazımlı B) vaxtında və doğru C) lazımlı D) səmərəli
E) vaxtında doğru sənədli.

109. İnformasiyanın təminatı zamanı informasiyanın təyinat mahiyyəti hansı tələbləri ifadə edir?

- A) yığılması saxlanması B) tənzimlənməsi C) axtarışı D) abunəçilərə çatdırılması E)

hamısı

110. Mikroprosessorada emal olunan informasiyanın saxlanmasında yaddaş qurğusu neçə növ yaddaş qurğusuna malikdir?

A) 1 B) 2 C) 3 D) 1.2.3 E) 0

111. Avtomatlaşdırılmış informasiya və idarəetmə sisteminin mikroelektro sisteminin tərkibi nə ilə təyin edilir?

A) sayı B) tipi C) say və tip D) heçbiri E) quruluşu

112. AİS fəaliyyəti, prinsipləri neçə cür olur?

A) İdarəetmənin məqsədi B) seçilməsi üçün müxtəlif proses variantları
C) proseslərdə seçilmiş variantların meyarlarının qiyməti D) seçilmiş variantların zəruriliyi
E) hamısı

113. Müasir dövrdə AİS-də hər bir sahənin inkişafı üçün lazım olan əsas problem hansıdır?

A) İdarəetmə B) müasirləşmə C) inkişafetmə D) səmərəli olmaq E) daimi inkişaf etmək

114. Avtobus daşımalarının AİS - i aşağıdakı məsələləri həll edir:

A) hamısı B) avtobusların qarajdan çıxanda qayıdana kimi hərəkətinə nəzarət edir
C) avtobusların marşrutlar üzrə dəqiq bölünməsi D) marşrutlar üzrə hərəkət cədvəlinin qurulması
E) nəqliyyat idarəsinin avtobuslarının buraxılmasını təşkil etmək

115. Avtomatlaşdırmanın element bazasının inkişaf mərhələsinə hansılar aiddir?

A) Çox böyük inteqral sxemlər B) inteqral sxemləri
C) kontaktsız məntiqi qurğular D) böyük inteqral sxemlər
E) bütün bəndlər düzgündür

116. Avtomatlaşdırma nədir?

A) idarəetmə blokudur: B) texniki qurğudur:
C) idarəetmə funksiyasını insanın əvəzinə avtomatik qurğu vasitəsi ilə icra edir; D) yalnız istehsalın avtomatlaşdırılmasıdır:
E) nəzarət qurğusudur:

117. Avtomatlaşdırma texniki fənn kimi nə ilə məşğul olur?

A) vericilər ilə B) avtomatik qurğu və mexanizimlərin yaradılması ilə;
C) robotlar və onların texniki qurğuları ilə D) relelər ilə E) mühərriklər ilə

118. Avtomatlaşdırılmış idarəetmə sistemi (AİS) nəyin vəhdətidir?

A) təbiət – maşın B) maşın – maşın C) istehsal – texnikanın D) insan – maşın E) insan - təbiətinin

119. Avtomatlaşdırılma dərəcəsi nə zaman 1- olar?

- A) **tənzimləmə zamanı** B) proses əl ilə aparılan zaman
- C) proses avtomatik idarə olunan zaman; D) proses sürətli idarə olun zaman
- E) proses yavaş idarə olun zaman

120. Mikroprosessorlarda sabit yaddaş qurğuları nə üçündür?

- A) **informasiyanı müvəqqəti yadda saxlamaq.** B) proqramın bəzi nəticələrini yadda saxlamaq;
- C) növbəti komandanı yadda saxlamaq; D) qida açılarkən komandaları və verilənləri yadda saxlamaq;
- E) yazma - oxuma əməliyyatlarını böyük sürətlə yerinə yetirmək;

121. Mikroprosessorlarda operativ yaddaş qurğusu nə üçündür?

- A) **informasiyanı müvəqqəti yadda saxlamaq.** B) proqramın bəzi nəticələrini yadda saxlamaq; C) növbət

122. İlk proqramlaşdırılan kontroller hansı şirkət tərəfindən yaradılmışdır?

- A) **General Motors.** B) Siemens C) Intel; D) HP; E) Panasonic;

123. Proqramlaşdırılan kontrolleri necə proqramlaşdırmaq olar? Düzgün olmayan cavabı göstərin.

- A) **PASKAL dillərinin köməyiylə** B) assemblərə oxşar komandaların köməyiylə
- C) yüksək səviyyəli problem yönü dillərin köməyiylə D) funksional kartların köməyiylə
- E) BASİS- —ə bənzər dillərin köməyiylə

124. İdarəetmə sistemlərində informasiyanın ilkin emal qurğuları:

- A) **giriş siqnalları üzərində çevirmələr və əməliyyatlar aparır** B) giriş siqnalını gücləndirir
- C) giriş kəmiyyəti haqqında informasiyanı qəbul edir D) idarə obyektinə idarəedici təsir formalaşdırır
- E) kommutasiya əməliyyatını yerinə yetirir

125. Avtomatlaşdırma sistemləri elementlərinin işlədikləri fiziki prinsipə görə növü hansıdır?

- A) **hər biri** B) radioaktiv C) ferromaqnit D) elektroistilik E) ion

126. Avtomatlaşdırma sistemləri elementlərinin yerinə yetirdikləri funksiyalara görə növü hansıdır?

- A) **hər biri.** B) vericilər C) gücləndiricilər D) stabilizatorlar E) relelər

127. Aşağıdakılardan hansı biri avtomatika sistemlərinin mühafizə qurğusuna aid deyil?

- A) **avtomatik hava açarları** B) qoruyucular C) cərəyan releləri D) istilik releləri E) vizual qurğular

128. Aşağıdakılardan hansı biri avtomatikanın qurğularının əsas xarakteristikalarına aid deyil?

- A) **xəta** B) çevirmə əmsalı C) əks əlaqə əmsalı D) gücləndirmə əmsalı E) həssaslıq həddi

129. Aşağıdakı sistemlərdən hansı birində insanın aktiv iştirakı nəzərdə tutulur?

- A) **avtomatlaşdırılmış idarəetmə sistemlərində** B) avtomatik nəzarət sistemlərində
- C) avtomatik idarəetmə sistemlərində D) avtomatik tənzimləmə sistemlərində
- E) proqramla idarəetmə sistemlərində

130. Aşağıdakılardan birini informasiyanı emal edən qurğulara aid etmək olmaz?

- A) **rele** B) sayğaclar C) yaddaş qurğuları D) kontaktorlar E) zaman releləri

131. Avtomatik idarəetmə sistemi (AİS) dedikdə nə başa düşülür?

- A) **sensorlu display** B) texniki vasitələrin öz aralarında qarşılıqlı təsiri nəticəsində hər hansı bir idarəetmə qanununu (alqoritmini) yerinə yetirsin

C) texniki nəzarət D) giriş qurğuları

E) kənardan izləmə

132. Avtomatlaşdırılmanın ümumiləşdirilmiş funksional sxemində V nədir?

A) icraedici signal B) verilənlərin emalı C) transformator D) tapşırıq qurğusu E) verici

133. Avtomatlaşdırılmanın ümumiləşdirilmiş funksional sxemində əK nəyi ifadə edir?

A) əməliyyat gücləndiricisini B) əmrlər panelini C) əlaqə kanallarını
D) modulyatoru E) tristoru

134. Avtomatlaşdırılmanın ümumiləşdirilmiş funksional sxemində İM nəyi ifadə edir?

A) idarə pultu B) inverter C) indikator D) icra mexanizmi: E) verici

135. Avtomatlaşdırılmanın ümumiləşdirilmiş funksional sxemində NQ nədir?

A) tapşırıq qurğusu B) nəqliyyat daşınması C) nəzarət qurğusu D) verici E) çevirici

136. Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin funksiyası nədir?

A) informasiyanın saxlanması B) idarəetmənin hər hansı bir məqsədini yerinə yetirilməsinə
yönlənmiş fəaliyyəti

C) texnologiyanın tətbiqi D) EHM- —lərin yaradılması

E) informasiyanı emal etmək

137. Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin funksiyasına aşağıdakılardan hansı daxildir?

A) bütün variatlar doğrudur. B) yüksək ierxialı AvİS–i ilə informasiya mübadiləsi
C) operativ personalla informasiya mübadiləsi D) informasiyanın operativ əks etdirilməsi
və reqlasiyası

E) informasiyanın toplanması, çevrilməsi və saxlanması

138. Yük daşıma işinin maliyyə iqtisadi analizi yük daşıyan idarələrin işinin hansı göstəricilərinə görə qiymətləndirir

A) hamısı B) həcmli olmalıdır

C) istifadə üçün yararlı olmalıdır D) maliyyə iqtisadi səmərəli olmalıdır

E) gəlirin ümumi formada özünü biruzə verməlidir

139. Alqoritmlər üçün hansı xassələr xarakterikdir

A) hamısı B) müəyyənlik C) doğru yazılış D) nəticəlik E) kütləvilik

140. Avtomobil nəqliyyatında istehsalat idarə kollektivlərində hansı xüsusiyyətlərə fikir verilir

A) hamısı B) kollektivdə qarşılıqlı münasibət C) təmir D) nizam – intizam E) istirahət

141. AİS – hər bir üzvünün və xidməti işinin təyin edilməsi istehsalat təsərrüfat işinin hansı sahələrini əhatə edir

A) hamısı B) gəlirin alınması C) rentabilliliyin artması D) nəqliyyatın səmərəliliyi E)
nəqliyyatın müasirləşməsi

142. Maliyyə iqtisadi alt sistemin məlumat axını necə olmalıdır.

A) hamısı B) məqsədli C) istənilən D) daxili E) xarici

143. AİS – də texniki məlumatların işlənməsi neçə mərhələdə aparılır

A) hamısı B) ilkin məlumatların qeyd olunması və toplanması

C) məlumatların maşında işlənməsi üçün hazırlanması D) məlumatın maşına verilməsi

E) işlədikdən sonra maşınqramdan alınması

144. AİS – in tətbiqinə hansı xərclər çəkilir

A) hamısı B) texniki vasitələrin alınması

C) xarici qurğular D) məlumatı ötürən və qəbul edən qurğular

E) köməkçi qurğular, təmir etmə və işə salma

145. Avtomobil nəqliyyatında istehsal kollektivinin hansı spesfik xüsusiyyətləri var

- A) hamısı B) sürücünün yüksək sərbəstliyi
C) xətdə sürücü üçün yaradılmış şərait D) əmək resurslarının artımı
E) əmək resurslarının tələbinə görə başqa müəssisələrin nisbətən artımlılığı

146. Maliyyə iqtisadi alt sistemlərin əsas elementləri hansılardır

- A) hamısı B) dövryyə vasitələri
C) əmək haqqı fondu D) azad pul vasitələri
E) kirayə

147. AİS -nin tətbiqinin əsas məqsədi hansılardır?

- A) hamısı B) yol hərəkətinin təhlükəsizliyinin artırılması
C) küçə -yol şəbəkəsinin keçiricilik qabiliyyətinin artırılması
D) yol hərəkəti iştirakçılarının xidməti keyfiyyətinin artırılması
E) ərtaf mühitə nəqliyyat axınlarının zərərli təsirlərinin azaldılması

148. Nəzarət alt sistemlərinə hansılar daxildir?

1. işə gecikənlər, xəttə gecikənlər
2. xətdən vaxtından əvvəl qayıdanlar, nəzarət məntəqəsinə gecikənlər
3. məntəqədə boş dayanan sürücülər barədə operativ məlumat
4. idarənin dispetçerinə sürücü barədə məlumatı
5. daşımanın həcmi
6. yolların dəyişməsi

- A) 1, 2, 3, 4 B) 2, 3, 5 C) 1, 3, 5, 6 D) 1, 2, 5, 6 E) 3, 4, 5, 6

149. Tənzimləmə alt sisteminə hansı təşkilatlar barədə məlumat verilir?

1. gündəlik planlar
2. ehtiyat sifarişləri barədə
3. hazır avtomobillər barədə
4. şəhərdaxili yüklərin qısa daşınma yolları barədə
5. yol – küçə şəbəkəsinin keçiriciliyi barədə

- A) 1, 2, 3, 4 B) 1, 3, 5 C) 2, 3, 5 D) 1, 2, 3, 5, E) 3, 4, 5

150. Uçot alt sistemi hansı sənədləri hazırlayır?

1. yük avtomobillərin yükünü xarakterizə edən sənədlərin
2. iş rejimini
3. gündəlik dispetçer hesablarının
4. günün statistik göstəricilərini və ayın statistik göstəricilərini hazırlayır
5. avtomobillərin texniki göstəricilərini

- A) 1, 2, 3, 4 B) 2, 3, 5 C) 3, 4, 5 D) 1, 2, 3, 5, E) 2, 3, 4

151. Avtomobil istehsal mərhələsində silinə qədər periodik olaraq periodik təsirlərin hansı kompleksə məruz qalır?

- A) hamısı B) satışdan qabaq hazırlıq zamanı texniki-qulluq və cari təmir
C) istismarın təminatlı dövründə texniki-qulluq və cari təmir
D) təminatlı dövrdən sonra istismar zamanı texniki-qulluq və cari təmir
E) avtomobillərin texniki istismarının hər bir göstərilən dövründə yerinə yetirilməsi

152. Kənd təsərrüfatı məhsullarının daşınmasının əsas göstəriciləri hansılardır?

1. daşımanın həcmi
2. məhsulun keyfiyyəti
3. yükləmə və boşaltma
4. yolların dəyişməsi
5. gündəlik dispetçer hesabları

A) 1, 2, 3, 4 B) 1, 2, 5 C) 2, 3, 5, D) 1, 2, 3, E) 3, 4, 5

153. AIS-in sas funksiyaları hansılardır?

1. material texnini təminatının idarə olunması
2. hazır məhsulların toplanmasının idarə olunması
3. keyfiyyətin idarə olunması
4. maliyyə uçotu və hesabatı
5. yol hərəkətinin təşkili

A) 1, 2, 3, 4 B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 4, E) 2, 3, 4

154. Mühasibat qeydiyyat alt sistemində hansı qeydiyyatlar edilir?

1. avtomobil istismarının və avtomobil daşımalarına, işinə kalkulyasiya hesabı ilə çəkilən xərclər
2. maliyyə hesabat əməliyyatları
3. yol vərəqləri
4. qiymətli materiallar və əsas fondlar
5. əmək və əmək haqqı

A) 1, 2, 4, 5 B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 4, E) 3, 4, 5

155. Mərkəzləşmiş mühasibatda mühasibat məlumatlarının işlənilməsi hansı mərhələdə baş verir?

- A) **həmsi** B) əvvəlcə informasiyalar fərqli şəkildə daxil olur
C) vərəqlər mühasibatın öz daxili şöblərində verilir D) qiymətli malların işlədilməsi sənədləri
E) işçilərin əmək haqqı sənədləri

156. İdarə sisteminin hər bir üzvünün və xidmətinin işinin təyin edilməsi istehsal – təsərrüfat işinin hansı sahələrinin təşkilidir?

1. gəlirin alınması
2. maliyyə - hesabat əməliyyatlarının aparılması
3. rentabelliğin artırılması
4. analiz iqtisadi stimulu müasirləşdirilməsi
5. avtomobil nəqliyyatının səmərəliliyinin artırılması

A) 1, 3, 4, 5 B) 1, 2, 4 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 3, 4, 5

157. Maliyyə - iqtisadi istehsalat texniki xidmətin analizi də eyni qayda olaraq nələri xarakterizə edir?

- A) **həmsi** B) istifadə üçün yararlılığı
C) maliyyə-iqtisadi səmərəliliyi D) həcmli olmaları
E) gəlirliyi

158. Alınmış sifarişlərə görə hər bir sürücüyə hansı yol vərəqləri verilir?

- A) **bütün variantlar doğrudur** B) iş rejimi
C) qaraqdan çıxma və qayıtma vaxtını, ediləcək yürüşlərin D) bir yürüş üçün planlaşdırılmanın məsafəsini
E) daşımaq yükün topunu göstərən yol vərəqəsi

159. Alınmış informasiyalar idarənin istehsalatını nələr düzgün yerləşdirməyə kömək edir?

1. Yeni avto dayanacaqların tikilməsini planlaşdırmağa
2. təsərrüfat fəaliyyətini əks etdirməyə
3. gələcəkdə planları müəyyənləşdirməyə
4. nöqsanları aradan qaldırmağa

160. ehtiyat qüvvələrinə

A) 2, 3, 4, 5 B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 4, 5

161. Avtomatlaşdırılmış idarəetmə sisteminin işçi lahiyəsinin nəticələri hansı nəzarət qaydasını göstərir?

- A) **hamsı** B) çıxış sənədlərinin buraxılması
C) onun yığcamlığı D) göndəriləcək təşkilatlar
E) çıxış sənədləri haqqında göstəriş

162. Təqdimatda AİS-in işçi lahiyəsinin təqdimat informasiyasında hansı qeydlər olmalıdır?

1. ilkin işlənməsi
2. informasiyanın necə ötürülməsi
3. İnformasiya məxfiliyini təmin etmək
4. ötürülmə qrafiki
5. informasiyanın ötürülməsinə cavabdeh şəxs

- A) **1, 2, 4, 5** B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 3, 5

163. Xüsusi şəraitin yaradılması şərtisürüclər üçün ən vacib şərtlər:

1. körpülərin salınması
2. avtomobil yollarının təmir olunması
3. küçə işarələrinin düzgün qoyulması
4. maşının özünün düzgün lahiyələndirməsi
5. yollarda olan otellərin, yeməxanaların, tibbi yardım məntəqələrinin sürününün əmək məhsuldarlığı

- A) **2, 3, 4, 5** B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 3, 5

164. Avtomobil nəqliyyatında istənilən yükün daşınması və xidmət zamanı gəlirin artımı hansı düsturla hesablanır?

- A) $E = (A_2 - A_1) / A_1 \Pi_1 + (C_1 - C_2) / 100 A_2$ B) $E = (A_2 - A_1) / A_1 \Pi_1 - (C_1 - C_2) / 100 A_2$
C) $E = (A_2 - A_1) / A_1 A_2 - (C_1 - C_2) / 100 \Pi_1$ D) $E = (A_2 + A_1) / A_1 \Pi_1 - (C_1 - C_2) / 100 A_2$
E) $E = (A_2 - A_1) / A_1 \Pi_1 - (C_1 + C_2) / 100 A_2$

165. AİS-in tətbiqində çəkilən xərclər aşağıdakılardan hansıdır?

1. texniki vəsaitlərin alınması
2. otellərin tikilməsi üçün çəkilən xərclər
3. xarici qurğular
4. informasiyanı qəbul edən və ötürən qurğular
5. hesablama mərkəzini düzəldən

- A) **1, 3, 4, 5** B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 3, 5

166. Hərəkətdə olan sistemin keçmək qabiliyyəti

2. istiqamətin dəyişə bilməsi
3. hər tərəfliliyini xarici mühitə qarşı münasibətini
4. küçə işarələrinin düzgün qoyulmasını
5. avtomobilin texnoloji istifadəyə yararlılığını

- A) **1, 2, 3, 5** B) 1, 2, 3 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 4, 5

167. Yüksək keçmə qabiliyyəti avtomobillərə istənilən yollarda hərəkət etməyə imkan verir:

1. İnformasiyanın daha tez ötürülməsində
2. səhrada, dağ yerlərində, meşədə, bataqlıqda
3. boru kəmərlərinin salınmasında
4. obyektlərin tikilməsində
5. uzaq yerlərə kənd təsərrüfatı məhsulların daşınmasında

- A) **2, 3, 4, 5** B) 1, 2, 5 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 4, 5

168. Avtomobilin səmərəli işinin həlli zamanı aşağıdakı məsələlər nəzərə alınmalıdır:

- A) **hamsı**

B) yoldan yanacağın keyfiyyəti C) doldurma stansiyaları

D) texniki xidmət bölmələri E) yanacağın miqdarı

169. Nazirlik AİS-i hansı funksional alt sistemlərinə daxildir?

1. küçələrin planlı şəkildə salınması 2. sahənin gələcək inkişafı

3. texniki – iqtisadi planlaşdırma 4. operativ idarə

5. hesabdərlik qeydiyyatı və təsərrüfatın analizi

A) 2, 3, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 5 E) 4, 5

170. AİS-də texniki iqtisadi məlumatın işlənməsi hansı mərhələdə aparılır?

1. ilkin məlumatların qeyd olunması və toplanması

2. məlumatların maşında işlənməsi

3. məlumatın maşına verilməsi

4. elektron nəticənin

5. məlumat işləndikdən sonra maşın aqramalarının alınması

A) 1, 2, 3, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 5 E) 1, 2, 3

171. Aşağıdakılardan birini informasiyaları emal edən qurğulara aid etmək olmaz:

A) kontaktorları B) sayğacları C) yaddaş qurğuları D) zaman relələri

E) rele

172. Aşağıdakılardan hansı avtomatlaşdırmanın əsas inkişaf istiqamətləridir?

A) hamısı B) heç biri

C) avtomatlaşdırma sistemlərinin funksional imkanlarının artırılması D) element

bazasının mürəkkəbləşməsi

E) sərt aparat sxem strukturlarında çevik yenidən sazlanabilən proqramlara bilən strukturlara keçmək

173. Aşağıdakılardan birini informasiyaları emal edən qurğulara aid etmək olmaz:

A) kontaktorları B) sayğacları C) yaddaş qurğuları D) zaman relələri E) rele

174. Əks əlaqəli AİS-in müsbət cəhəti nədir?

A) həyəcan ölçmədən kompensasiya edə bilir B) həyədan ölçə bilir C) dərşırıqə nəzarət edə bilir

D) yüksək cəldləşməyə malikdir E) avtorəqləri ləğv edir

175. AİS-in qurulmasında neçə fundamental prinsipdən istifadə olunur?

A) 3 B) 1 C) 2 D) 5 E) 4

176. Avtomatika sözünün mənası nədir?

A) "özü təsir edən" B) "özü sazlanan" C) "özü təşkillənən" D) "özü alqoritmləşən" E) "özü

177. Avtomobili təmiri zavodunun avtomatlaşdırılmış idarə etmə sisteminin əsas funksiyaları hansılardır ?

A) Hamısı B) İstehsalatın texniki hazırlığının idarə olunması

C) Texniki iqtisadi planlaşdırma D) Maliyyə uçotu və hesabatı

E) Əsas istehsal sahələrinin operativ idarə olunması

178. Texniki – iqtisadi planlaşdırmaya hansılar aiddir?

A) C B D E B) Normativ vaxtlar və idarə üzrə əməkhaqqının təyin olunması

C) İstehsalat fəhlələrinin plana görə sayı D) Plana görə istehsalat fəhlələrinin əməkhaqqı fondu

E) A B

179. Maliyyə uçotu və hesabat dedikdə nə başa düşülür?

1. Məlumatın yenidən işlənilib hazırlanması

2. Yolda olan və qəbul olunan materialların uçotu

3.Qəbul olunan mallar üçün göndərilən təşkilatla hesabat

4.Əsas materialların faktiki istifadə olunmasının uçotu

5.Gəlir normasının yerinə yetirilmə faizi

A) 2, 3, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3

180.Əsas istehsal sahələrinin operativ idarə olunması nə deməkdir?

1.Buraxılan məhsulun həcmi artırmaq

2.İdarənin sexlərinin hissələrə olan tələbatı hesalanır

3.Sexlərə buraxılan malların hissə-hissə buraxılması məsələsi

4.Hissələrin yerləşdirilməsinin operativ uçotunun aparılması

A) 2, 3, 4 B) 1, 3, 4 C) 2, 3, D) 1, 2, 3 E) 1, 4

181.Material texniki təminatın idarə olunması:

A) B, C, D, E B) Lazım olan materiallara tələbat təyin olunur

C) Sexlərə və anbarlara daxil olan materialların hesabata uçotu D) 1 SH və 4SH hesabat formaları üçün məlumatların tapılması

E) D, E

182. Hazır məhsulların toplanması və idarə olunması nə deməkdir?

1.Gəlir normasının yerinə yetirilməsi

2.İstifadə edicilərə hazır məhsulun göndərilməsi planının hesablanması

3.İstehsal olunmuş məhsulun hesabatı

4.Göndərilmiş məhsul barədə hesablanması

5.Hazır məhsulun anbarda hərəkətinin aparılması

A) 2, 3, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3

183.Avtomobil təmiri zavodunun təmiri nə deməkdir?

1.Zavod ətrafında yol hərəkətində təşkilini təmin etmək

2.Buraxılan məhsulun həcmi artırmaq

3.Qiymətli materialların xüsusi sərf normasını aşağı salmaq

4.Əmək haqqı fonduna nəzarət etmək

5.Əməyin məhsuldarlığını artırmaq və rəhbərliyin operativliyini artırmaq

A) 2, 3, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3

184.Operativ idarəetmə proseslərinin avtomatlaşdırılması nə deməkdir?

A) B,C,D,E B) Avtomobil daşımaları

C) Alınmış nəticələrin alınması D) Mənfəətin alınması

E) Qərarların uyğun idarəetmə səviyələrinə verilməsi ötürülməsi və onların yerinə yetirilməsinə nəzarət

185. Nazirlik AİS hansı funksiyonal alt sistemlərə malikdir?

1.opreativ idarə 2.Maliyyə işinin idarəsi 3.İstehsal olunmuş məhsulun hesabatı

4.texnik iqtisadi planlaşdırma

5.Əmək haqqı əməyin analizi qeydiyyat

planlaşdırma

A) 1, 2, 4, 5 B) 2, 3, 5 C) 2, 3 D) 1, 2, 3, 5 E) 1, 2, 3

186.Avtomobil nəqliyyatında AİS hansı hissələrdən ibarətdir?

A) B,C,D,E B) Nəqliyyat idarəsi sənayesi

D) Texnoloji prosesləri idarə edən proseslər C) Təmir zavodlarının AİS

E) Avtomobil nəqliyyatında yük daşıma üçün yaranmış AİS

187.AİS-in TH hansı alt sistemləri vardır?

A) B,C,D,E B) Hesabdarlıq qeydiyyatı

C) Material texniki təminat idarəsi D) Hərəkətdə olan sistemin texniki xidməti və təmiri idarəsi

E) Kadrlar idarəsi

188. Avtonəqliyyatda AİS-i hansı şərtlər təmin edir?

1. Əsas materialların faktiki istifadə olunmasının uçotu
2. Nəqliyyat idarəsində olan istehsal təsərrifat haqında məlumat
3. Məlumatların yenidən EHM-də işlənib hazırlanması
4. Məlumatları yığıb yadda saxlamaq
5. məlumatların lazım olduqda istifadəçiyə çatdırmaq

A) 2, 3, 4, 5 B) 2, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2

189. Avtonəqliyyat idarələrində məqsəd və istehsalat kollektivlərinin quruluşu hansılardır?

A) B,C,D,E B) İlk əmək kollektivi (briqadalar istehsalat sahəsi təmir kollektiv)

C) İdarə aparatının kollektivi D) ümumi təşkilatlar (partiya həmkarlar)

E) Qeyri-formal qruplar və s.

190. Avtonəqliyyat idarələrində texniki iqtisadi münasibətlərə bunlardan hansı ilk növbədə təsir edir?

1. Sürücünün işin qurulmasının asanlaşdırılmasına
2. Cədvəllərə düzgün əməl edilməsinə
3. Daşınan yükün keyfiyyəti
4. Nəzarətin daima gücləndirilməsinə
5. Əməyin düzgün qiymətləndirilməsinə ayrı-ayrı sürücü və briqadaların işinin göstəricilərin düzgünlüyünə

A) 1, 2, 4, 5 B) 1, 3, 5 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2

191. İş yerinə yetirmə qabiliyyətinə görə avtonəqliyyatı müəssisəsi aşağıdakılardan hansı növlərə bölünür?

1. Yük daşıyan avtonəqliyyatlar
2. Şərnişin daşıyan avtonəqliyyatlar
3. Dəmir yolu nəqliyyatı,
4. Hava nəqliyyatı
5. Taksilə şərnişin daşıyan avtonəqliyyatlar
6. Qarışıq avtonəqliyyatlar

A) 1, 2, 5, 6 B) 1, 3, 5, 6 C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3, 4

192. AİS -də istifadə olunan təyinedicilər neçə qrupa bölünür?

A) 3 B) 5 C) 4 D) 1 E) 2

193. Ehtiyat təyinedicilərinə hansılar aiddir?

1. Fəhlələrin yaşadığı ərazinin təyini
2. Əmək ehtiyatı təyinedicilərinin fəhlələrin sənədini
3. Xidmətçilərin vəzifələrini
4. İxtisasların təyin
5. Təhsilin təyini

A) 2, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3, 4

194. Sahə təyinedicilərinə hansılar aiddir?

A) B,C,D,E B) Nəqliyyat vasitələrinin növləri

C) Nəqliyyatın istiqamətləri D) Avtonəqliyyatda daşımaların növlərini təyin edən sahə

E) Heç biri

195. AİS-də idarə və təşkilatların təyin ediciləri hansılardır?

A) B,C,D,E B) Nəqliyyat idarələrini

C) Avtobusların marşrutunu D) Yükün daşıma növlərini

E) Nəqliyyat idarəsindən istifadə ediciləri (süd və süd məhsulları)

196. AİS-in texniki layihəsi dedikdə nə başa düşülür?

A) B,C,D,E B) AİS-in quruluşu, layihə üzrə

C) AİS-in layihə məsələləri D) Səmərəli həllin tapılması (layihədə)

E) Heç biri

197. Aşağıdakı sistemlər hansı birində insanın aktiv iştirakı nəzərdə tutulur?

- A) Avtomatlaşdırılmış idarəetmə sistemlərində B) Avtomatik nəzarət sistemlərində
C) Avtomatik idarəetmə sistemlərində D) Avtomatik tənzimləmə sistemlərində
E) Proqramla idarəetmə sistemlərində

198. Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sisteminin funksiyası nədir?

- A) İdarəetmənin hər hansı bir məqsədini yerinə yetirilməsinə yönəlmiş fəaliyyətdir B)

Texnologiyanın tətbiqi

- C) EHM-in yaradılması D) İnformasiyanı emal etmək
E) İnformasiyanın saxlanması

199. AİS dedikdə nə başa düşülür?

- A) Texniki vasitələrin öz aralarında qarşılıqlı təsiri nəticəsində hər hansı bir idarəetmə qanununu yerinə yetirsin B) Texniki nəzarət

- C) Giriş qurğuları D) Kənardan izləmə E) Sensorlu display

200. Avtomatlaşdırma texniki kimi nə ilə məşğul olur?

- A) Avtomatik qurğu və mexanizimlərin yaradılması ilə B) Robotlar və onların texniki qurğuları ilə

- C) Relələr ilə D) Mühərrikləri ilə

- E) Vericilər ilə

201. Aşağıdakılardan hansı avtomatlaşdırmanın əsas inkişaf istiqamətlərinə aiddir?

- A) Bütün variantlar doğrudur B) AS-nin funksiyonal imkanlarının artırılması
C) Element bazasının mürəkkəbləşməsi D) Sərt apart sxemi strukturunda çevik yenidən sazlanması

- E) AİS əllə layihələndirmə üsulundan avtomatlaşdırılmış layihələndirmədə üsuluna keçməsi

202. Avtomatik tənzimləmə sistemlərinin qurulmasında neçə fundamental prinsipdən istifadə olunur?

- A) 3 B) 5 C) 4 D) 2 E) 1

203. Texnoloji proseslərin avtomatlaşdırılmış idarəetmə sistemlərin funksiyasına aşağıdakılardan hansı daxildir?

- A) bütün variantlar doğrudur B) yüksək ierxialı AİS-i ilə informasiya mübadiləsi

- C) operator persinall informasiya mübadiləsi D) informasiyanın toplanması

- E) informasiyanın operativ əks edilməsi və rəqestrəsi

204. Maddi texniki təminat alt sisteminin idarəetmək üçün nələri nəzərə almaq lazımdır?

1. keçmək qabiliyyəti 2. istiqamti dəyişə bilməsi
3. hər tərəfli xarici mühitə qarşı münasibətləri 4. avtomobil texnoloji istifadəyə yararlılığı
5. İnformasiyanın sürətlə ötürülməsidir

- A) 1, 2, 3, 4 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3, 5

205. Maddi iqtisadi istehsalat texniki xidmətin analizi eyni qayda olaraq necə xarakterizə olunur?

1. maliyyə iqtisadi səmərəliliyi
2. gəlirliliyi ilə
3. avtomobil nəqliyyatı müəssisəsinin material ehtiyatlarının təchizi ilə
4. informasiyanın ötürülməsi ilə

- A) 1, 2 B) 1, 3 C) 2, 3, 4 D) 2, 4, E) 2, 3

206. AİS-in tətbiqindən əvvəl hansı şərtlər verilir?

1. hesablama mərkəzi işçilərinin öyrədilməsi
2. hesablama mərkəzi özü planı əsasən AİS şəraitində düzəldilməsi
3. maliyyə hesab əməliyyatları

4.müəyyən tapşırıqlara xidmət edən ixtisasçıların hazırlanması

5.məlumatların hamısının yaddaşa yazılması

A)1, 2, 4, 5 B)1, 3, 5, C)2, 3, 5, D)1, 2, 3, 5 E)1, 2, 3, 5

207.Atomobil istismarının və avtomobil daşımalarının, işinə kolkulyasiya hesabı ilə çəkilən xərclər hansılardır?

1.maliyyə hesabat əməliyyatları

2.əmək və əmək haqqı

3.qiymətli materiallar

4.yol tikinti xərcləri

5.əsas fondlar

A)1, 2, 3, 5 B)1, 3, 5, C)2, 3, 5, D)1, 2, 4, 5 E)2, 3, 4

208. Alqoritmlər üçün hansı xassələr xarakterikdir?

1.müxtəliflik

2.müəyyənlik

3.nəticəlilik

4.kütləvilik

5.diskretlik

A)2, 3, 4, 5 B)1, 3, 5, C)2, 3, 5, D)1, 2, 4, 5 E)2, 3, 4

209.AİS-in hüquqi təminatı dedikdə nə başa düşülür?

1.məqsədi

2.görəcəyi işlər

3.texniki istismarı

4.funksiyası

5.quruluşu

A)1, 2, 4, 5 B)1, 4, 5, C)2, 3, 5, D)1, 3, 4, 5 E)2, 3, 4

210.Təsərrüfat fəaliyyətində əməli hesablamalarda nələrə nəzarət olunur?

1.təsərrüfat fəaliyyətində əməli hesablamalar sahəsində

2.planların və qrafiklərin yerinə yetirilməsində

3.nəqliyyat vasitələrin və avadanlıqların yüklənməsi və istifadə olunmasında

4.maddi və əmək ehtiyatlarının təminatında

5.avtomobillərin texniki vəziyyətinə

A)1, 2, 3, 4 B)1, 4, 5, C)2, 3, 5, D)1, 3, 4, 5 E)2, 3, 4

211.Avtomatlaşdırılmış idarəetmə sistemlərini yük nəqliyyat sənədləri və öyöl vəərəqələri hansı sənədləri özündə əks etdirir?

1.sənədlərdən götürülən məlumat qeydiyyatı

2.nəzarət sistemi

3.idarənin istehsal təsərrüfat mərhələsi

4.qeydiyyat sistemi

5.təsərrüfat əməliyyatlarının sənədlərini

A)1, 2, 3, 4 B)1, 3, 5, C)2, 3, 5, D)1, 3, 4, 5 E) heç biri

212.Mühasibat hesablanması hansı xüsusiyyətləri aid edilir?

1.fasiləsizlik

2.təsərrüfat əməliyyatlarının tamamilə əhatəsi

3.dəyərinin ümumiləşmiş idarəsi

4.ehtiyat hissələri

5.sənəd xüsusiyyəti

A)1, 2, 3, 5 B)1, 3, 5, C)2, 3, 4 D)1, 3, 4, 5 E)2, 3, 5

213.AİS-də əsas kodlaşdırma və təsərrüfat obyektləri hansılardır?

A)həmsi B)avtonəqliyyat müəssisəsi C)nəqliyyat vasitəsi növləri

D)istiqamətlər növləri E) iş və xidmət növləri

214. Texniki xidmət alt sistemində kodlaşdırma və təsərrüfat anslardır?

1. nəzarət sistemləri 2. ehtiyat hissələri 3. alətlər 4. materiallar 5. mühərriklər

A) 2, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 4 D) 1, 3, 4, 5 E) 2, 3, 5

215. Kodlaşdırmanın neçə növü var?

A) 3 B) 5 C) 4 D) 6 E) 7

216. Avtomobil nəqliyyatında istehsal yükünün daşınması hansı düsturla hesablanır?

A) $E = (A_2 - A_1) / A_1 \Pi_1 + (C_1 - C_2) / 100 A_2$ C) $E = (A_2 - A_1) / A_1 A_2 - (C_1 - C_2) / 100 \Pi_1$

D) $E = (A_2 + A_1) / A_1 \Pi_1 - (C_1 - C_2) / 100 A_2$

B) $E = (A_2 - A_1) / A_1 \Pi_1 - (C_1 - C_2) / 100 A_2$ E) $E = (A_2 - A_1) / A_1 \Pi_1 - (C_1 + C_2) / 100 A_2$

217. Texniki imkanlardan və iş görmə qabiliyyətinə görə qurğular hansılardır?

1. informasiyanın qeyd olunması 2. yol hərəkəti işarələri 3. informasiyanın daxil edilməsi

4. informasiyanın işlənməsi qurğusu

5. nəticə məlumatlarının toplanması

A) 1, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 2, 3, 4

218. AİS-də verilənlər dedikdə nə başa düşülür?

1. yol qovşaqları

2. plan

3. hesabat

4. məlumat

5. yol vərəqələri

A) 2, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 2, 3, 4

219. AİS-də texniki iqtisadi məlumatların ümumi qəbul olunmuş xarakteristikaları hansılardır?

1. məlumat axını

2. məlumat bildiriş

3. rekvizit

4. texniki vəsait

5. bünövrə

A) 1, 2, 3, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 2, 3, 4

220. AİS-də daxil olma mənbəyindən asılı olaraq neçə yerə bölünür?

A) 2 B) 3 C) 4 D) 5 E) 6

221. AİS-də daxili məlumat müəssisəsində istehsalın inkişafı göstəriciləri hansılardır?

1. iri sənaye müəssisəsi

2. plan tapşırıqlarının yerinə yetirilməsi

3. xidmətlər

4. sexlər

5. ayrı-ayrı avtomobillər

A) 2, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

222. AİS-də idarəetmə obyektə məlumat sistemi münasibətinə görə neçə qrupa bölünür?

A) 3 B) 5 C) 6 D) 4 E) 1

223. AİS-də operativ idarəetmə alt sistemi məlumat ötürmə funksiyasını hansı şəkildə yerinə yetirir?

A) hamısı B) operativ və məlumat

C) avtonəqliyyat idarəsi D) zavodlar

E) təşkilatların hesablanması

224. AİS-də hesablama mərkəzinə neçə mərhələdə aparılır?

A) 2 B) 4 C) 5 D) 6 E) 1

225. AİS-də texniki lahiyələndirmə məsələsində hansı ixtisaslar iştirak edirlər?

1. riyaziyyatçılar

2. müəllimlər

3. proqramistlər

4. hüquqşünaslar

5. sosial psixoloqlar

A) 1, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

226. AIS-in tətbiqi aşağıdakı hansı işləri görməlidir?

1. yeni yolların salınması, körpülərin tikilməsi

2. təşkilatın idarə etmə sisteminin tədqiqat ləhiyəsi

3. texniki məsələnin işlənməsi

4. texniki işçi layihələr

5. AIS-in tətbiq olunma qaydasının tərtibi

A) 2, 3, 4, 5 B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

227. AIS-də texniki layihədə əvvəlki mərhələ hansı məsələləri həll edir?

1. avtomobil nəqliyyatını idarə edən orqanın quruluşunu

2. funksiyasını

3. texniki məsələlərin işlənməsi

4. işçilərin məhsuliyyəti

5. hüquqların bölüşdürülməsi

A) 1, 2, 4, 5 B) 1, 4, 5, C) 2, 3, 5, D) 1, 2, 3, 5 E) 1, 2, 3

228. AIS-də tətbiq olunma proqramına nələr daxildir?

1. şöbələrle onların uçot cədvəli

2. şöbələrin funksiyalarını qeyd etmək

3. sənədlərin yığılması onların analiz edilməsi

4. anbarlara nəzarət

5. alınmış məlumatları işləmək

A) 1, 2, 3, 5 B) 1, 4, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

229. AIS-də maliyyə-iqtisadi istehsalatı xidməti analizi nələri xarakterizə edir?

A) hamısı B) həcmli olmaları C) istifadə üçün yararlılığı D) maliyyə-iqtisadi səmərəliliyi
E) gəlirliyini

230. Avtomobil istismarına və avtomobil daşımalarına işinə kalkulyasiya hesabı ilə çəklən xərclər:

A) bütün variantlar doğrudur B) maliyyə-hesabat əməliyyatları

C) əmək və əmək haqqı D) qiyməti materiallar

E) əsas fondlar

231. Texniki-iqtisadi planlaşdırılmanın alt sisteminə hansı planlar daxildir?

A) hamısı B) sənaye müəssisələrinin işi

C) əsaslı tikinti D) material texniki təchizat

E) maliyyə planları

232. AIS-in tətbiqindən əvvəl hansı şərtlər vacibdir?

A) bütün variantlar doğrudur B) hesablama mərkəzi işçilərinin öyrədilməsi

C) hazırlığın qurtarılması D) hesablama mərkəzi özü plana əsasən AIS-in şəraitində düzəldilməsi

E) texniki hissələrə və iş salmağa xidmət edən mütəxəssislər hazırlığı olmalıdır.

233. AIS-in tətbiqinin birinci etapında hansı göstəricilər verilir?

1. avtomobillərin sayı

2. sənədləri

3.layihə sənədləri

4.işçi məsləhətləri

5.proqramları

A)2, 3, 4, 5 B)1, 4, 5, C)2, 3, 5, D)1, 2, 4, 5 E)1, 2, 3

234.Yük – nəqliyyat sənədlərində hansı mərhələlər əks olunur?

A) hamısı B) sənədlərdən götürülən məlumat qeydiyyatı

C) nəzarət sistemi D) idarənin istehsalat təsərrüfat fəaliyyəti

E) qeydiyyat sistemi

235.AİS-lərdə İnformasiya bankının yaradılması nə deməkdir?

1.texniki vəsaitləri toplamaq

2.istənilən vaxt informasiyanı toplamaq

3.saxlamaq

4.işləmək

5.vermək imkanı

A)2, 3, 4, 5 B)1, 4, 5, C)2, 3, 5, D)1, 2, 4, 5 E)1, 2, 3

236.AİS-də istifadəedicinin tələbi ilə tətbiqi proqramlar vasitəsi ilə informasiya bazasında hansı işlər görülür?

A) bütün variantlar doğrudur B) texniki proqram ləvazimatları yəni xarici yaddaş qurğuları

C) terminal giriş- çıxış qurğuları D) əməliyyatlar sistemi

E) verilənlərin idarə olunması metodları

237.AİS-in tətbiqinə çəkilən xərclər hansılardır?

A) hamısı B) texniki vəsaitlərin alınması

C) xarici qurğular D) məlumat ötürən qurğular

E) köməkçi qurğular

238.AİS-də əsas kodlaşdırma və təsnifat obyektləri hansılardır?

1.avtonəqliyyat müəssisə

2.nəqliyyat vasitəsi növləri

3.istiqamət növləri

4.yollar, prospektlər

5.xidmət növləri

A)1, 2, 3, 5 B)1, 4, 5, C)2, 3, 5, D)1, 2, 4, 5 E)1, 2, 3

239.Texniki xidmət aıt sistemində kodlaşdırma və təsnifat obyektləri hansılardır?

A) bütün variantlar B) ehtiyat hissələri C) texniki xidmət növləri D) mühərriklər E) iş normativləri

240.Verilənlərin kodlaşdırılması neçə hissəyə bölünür?

A) 3 B) 5 C) 4 D) 1 E) 6

241.Təsərrüfat fəaliyyətində əməli hesablaşmanın sahəsində nələrə nəzarət olunur?

A) hamısı B) nəqliyyat vasitələrinin və avadanlıqların yüklənməsi və istifadə olunması

C) iş vaxtının istifadəyə D) istehsal normasının yerinə yetirilməsinə

E) maddə və əmək ehtiyatlarının təminatına materiallar təchizatının müqavilələrinin yerinə yetirilməsinə

242. Avtomatlaşdırılmış idrəetmə sistemində proqram təminatı neçə qrupa bölünür?

A) 3 B) 5 C) 6 D) 9 E) 1

243. Avtomatlaşdırılmış informasiya sistemi neçə qrupa bölünür?

A) 3 B) 7 C) 9 D) 4 E) 2

244.Avtomatlaşdırılmış idarəetmə sistemi (informasiya) təsnifatlaşdırmaya görə neçə səviyyəyə bölünür?

A) 3 B) 8 C) 1 D) 7 E) 5

245. Avtomatlaşdırılmış idarəetmə sisteminin informasiya bazası dedikdə nə başa düşülür?

1. informasiyanın yığılıb toplanması

2. istehsal normasının yerinə yetirilməsi

3. informasiyanın saxlanması

4. köhnəlmiş informasiyanın vaxtında silinməsi

5. informasiyanın dəyişikliklərinin aparılması

A) 1, 3, 4, 5 B) 1, 4, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

246. Avtomatlaşdırılmış informasiya və idarəetmə sisteminin informasiya təminatı sistemin hansı funksional məsələlərinin həlli prosesini təmin edir?

A) bütün variantlar doğrudur B) verilənlərin təsvir vasitələri

C) informasiya massivinin təşkili D) informasiyanın cəmlənməsi

E) informasiyanın saxlanması və istifadə olunması üsulları

247. İdarəetmə informasiyanın emal sistemi yaradılarkən və informasiya texnologiyası tətbiq olunan zaman hansı xəstələrə malikdir?

A) hamısı B) hər fərdi rəqəm işarələrinin üstünlük təşkil etməsi

C) dəyişən və sabit verilənlərin həcmi çox olması D) verilənlərin emalının nəticələrinin insan dərək edə bilən formada tərtib olunması

E) istifadə olunması zamanı saxlanması

248. Avtomatlaşdırılmış idarəetmə sistemində funksiyanın yerinə yetirərkən idarəetmə informasiyası bunlardan hansına cavab verməlidir?

A) hamısı B) idarəetmə informasiya etibarlı və doğru olmalıdır

C) idarəetmə informasiyası vaxtında olmalıdır D) idarəetmə informasiyası sənədli olmalıdır

E) idarəetmə informasiyası qərar qəbul edən şəxs və ya şöbə üçün əhəmiyyətli və lazımlı olmalıdır

249. Avtomatlaşdırılmış idarəetmə sistemləri elektron hesablama maşınlarının proqram təminatını necə təsəvvir etmək olar?

A) B C D B) istifadəçilər və abunə sisteminin rabitə şəbəkəsi

C) sistem fəaliyyətində iştirak edən D) idarəetmə funksiyaları icra etmək üçün qruplaşmış insanların vahid çoxluğu

E) müəyyən tələblərə cavab verməli

250. Avtomatlaşdırılmış idarəetmə sistemi səviyyəsinə və fəaliyyət sahəsinə görə bunlardan hansına malikdir?

A) hamısı B) beynəlxalq C) regional D) milli E) müəssisə

251. Verilənlərin emalı sisteminin informasiya hesablama vasitələrinə daxil olma imkanı bunlardan hansı halda mümkündür?

A) hamısı B) verilənlərin etibarlılığı C) icazəsiz istifadə olunmaqdan

D) informasiyanın emalı E) informasiyanın saxlanması verilişi zamanı ələ keçirilməsindən mühafizənin təmin edilməsi problemi

252. Alt sistem nə deməkdir?

A) hamısı B) müəyyən qaydalara əməl etmək

C) prinsiplərə əsasən sistemdə ayrılaraq qarşılıqlı əlaqə D) təhsildə olan elementlər çoxluğu

E) işçi qrupu

253. Ümumi halda idarəetmə prosesinin aşağıdakı hansı elementlərdən ibarət ola bilər?

A) hamısı B) idarəetmə məsələsi haqqında informasiyanın alınması

C) idarəetmənin nəticə haqqında informasiyanın alınması D) alınmış informasiyanın təhlili

E) qərarın çıxarılması və qərarın icrası

254. Avtomatlaşdırılmış idarəetmə sistemində avtomatlaşdırmanın əsas məqsədi hansılardır?

- A) **B E** B) avtomatlaşdırılmış idarəetmə sistemlərində layihələndirilməsi
C) sistem kimi idarə olunmalı D) integral informasiya emalı
E) tətbiqi zamanı iqtisadi məqsədləri güdməli

255. Avtomatlaşdırılmış idarəetmə sisteminin avtomatlaşdırılmış inkişaf mərhələsi hansılardır?

- A) **B C** B) informasiya mərhələsi
C) idarəetmənin tam avtomatlaşdırılması D) mümkün həm də optimal olması
E) böyük və mürəkkəb dinamika

256. Avtomatlaşdırılmış idarə sisteminin mövcudluq şərtləri hansılardır?

- A) **hamısı** B) idarəetmənin reallaşması üçün içərisindən birinin seçilməsi
C) proseslərin mümkün variantları arasında idarəetmə D) obyekt haqqında dəyişikliklər
E) idarə etmə sisteminin fəaliyyət məqsədi dəqiq ifadə olunmalıdır

257. İdarə sisteminin hər bir üzvünün və xidmətinin işinin təyin edilməsi istehsal -təsərrüfat işinin hansı sahələrinin təşkil edir?

- A) **hamısı** B) gəlirin alınması
C) rentabelliğin artırılması D) analiz iqtisadi stimulu müasirləşdirilməsi
E) avtomobil nəqliyyatının səmərəliliyinin artırılması

258. AİS-in tətbiqində çəkilən xərclər aşağıdakılardan hansıdır?

1. yolların salınması
2. texniki vəsaitlərin alınması
3. xarici qurğular
4. informasiyanı qəbul edən və ötürən qurğular
5. hesablama mərkəzini düzəldən

- A) **2, 3, 4, 5** B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

259. Avtomatlaşdırılmış idarəetmə sisteminin hazırlanması texniki tapşırığa hazırlıq nə deməkdir?

- A) **hamısı** B) texniki tapşırığa uyğun hazırlanan texniki layihə
C) riyazi iqtisadi model, informasiyanın emal alqaritmiləri D) avtomatlaşdırılmış sistem üçün seçilmiş texniki vasitələrin tərkibi
E) tətbiq olunacaq proqramlar paketinin dəqiqləşdirilmiş tərkibi

260. Avtomatlaşdırılmış idarəetmə sistemində təsdiq olunmuş texniki layihə əsasında hansı layihə hazırlanır?

1. sahə layihəsi
2. işçi layihə
3. texniki layihə
4. şəhər layihəsi
5. şöbə layihəsi

- A) **1, 2, 3, 5** B) 1, 3, 5, C) 2, 3, 5, D) 1, 2, 4, 5 E) 1, 2, 3

261. Avtomatlaşdırılmış idarəetmə sistemi nəyin vəhdətidir?

- A) **İnsan – maşın** B) Maşın-maşın C) İnsan -təbiət D) istehsal-texnikanın
E) Təbiət-maşın

262. İnformasiya proseslərini kim idarə edir?

- A) **qərar qəbul edən şəxs** B) inzibatçı C) modelləşdirici D) layihələşdirici
E) proqramçı

263. Kompüter proqramı nədir?

- A) **icra ardıcılığına uyğun yazılmış əmrlər sırası** B) müxtəlif xassəli obyektlər sırası
C) bir alqoritmik dildə yazılmış alqoritm D) operatorlar ardıcılığı

E) bir-neçə alqoritmik dildə yazılmış alqoritm

264. Alqoritmik proqramı maşın dilinə çevirən proqram:

A) Translyator B) İdentifikator C) Operator D) Drayver E) Utilit

265. Kompyüterin fəaliyyətini təşkil və idarə edən proqramlar toplusu necə adlanır?

A) Əməliyyat sistemi B) Xidməti proqram sistemləri C) Şəbəkə sistemləri

D) Tətbiqi proqram paketi E) Sistem proqramları